

Azərbaycana gələn xarici vətəndaşlar üçün Vergi Təlimatı 2014

Deloitte Azərbaycan Respublikasında tətbiq olunan şəxsi gəlir vergisi və qanunvericiliyə əməletmə prosedurları barədə hazırkı qısaca məlumatı sizə təqdim etməkdən məmnunluq hissi keçirir. Sizin rahatlığınız üçün bu təlimat Tez-tez Verilən Sualların (FAQ) siyahısı şəklində təqdim olunur.

Azərbaycana xoş gəlmişsiniz!

Azərbaycan Respublikasının vergi sistemi daim sürətlə dəyişir və bununla əlaqədar olaraq, bu broşürdən ümumi məqsədlər üçün istifadə etməyi sizə tövsiyə edirik. Hazırda Azərbaycanda üç vergi rejimi tətbiq olunur: yerli qanunvericiliyə əsaslanan rejim, HPBS rejimi və BXKHS rejimi. Azərbaycandakı bir çox HPBS-lər oxşar olduğu üçün biz bu broşürdə Azəri-Çıraq-Günəşli yatağına dair HPBS-ə istinad edəcəyik. Sizə bu üç vergi rejimi barədə məlumat verəcəyik (hər bir sual üçün cavab 1 yerli qanunvericiliyə əsaslanan rejimi, cavab 2 HPBS rejimini, cavab 3 isə BXKHS rejimini əks etdirəcək). Xüsusi halla bağlı müzakirə üçün bizimlə əlaqə yarada bilərsiniz.

Mündəricat

- 2 İxtisarlar
- 3 Ölkəyə daxil olma, Qeydiyyat və Fərdi İcazə
- 8 Vergi Rezidentliyi statusu, Vergilər və Vergi dərəcələri
- 13 Vergi bəyannaməsi üzrə tələblər
- 18 Vergi ödənişləri
- 21 Vergiyə cəlb olunan gəlir
- 24 Sosial Sığorta Haqları
- 26 İkiqat Vergiqoymaya dair Sazişlər
- 27 Əlaqədar şəxs

İxtisarlər

| | |
|-------------|--|
| HPBS | Hasilatın Pay Bölgüsü |
| BXKHS | Boru-Xətt Kəmərləri üzrə Hökumətlərarası Saziş |
| AZN | Azərbaycan Manatı |
| ABŞ dolları | ABŞ dolları |
| ŞGV | Şəxsi Gəlir Vergisi |
| ƏDV | Əlavə Dəyər Vergisi |
| SSH | Sosial Sığorta Haqları |
| DSMF | Dövlət Sosial Müdafiə Fondu |
| İVS | İkiqat Vergi qoymaya dair Saziş |

Ölkəyə daxil olma, Qeydiyyat və Fərdi İcazə

Sual

Ölkəyə gəlmə /ölkədən çıxma barədə vergi orqanlarına məlumat verilməlidir mi?

Cavab

1. Xeyr, belə bir tələb yoxdur. Lakin Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olursunuzsa və ölkədən çıxmağı planlaşdırırsınızsa, fəaliyyətinizi dayandırdıqdan sonra 30 gün ərzində yekun vergi bəyannaməsi təqdim etməlisiniz.
2. Xeyr, HPBS ilə bağlı belə bir tələb yoxdur.
3. Xeyr, BXKHS ilə bağlı belə bir tələb yoxdur.

Sual

Azərbaycan Respublikasına gəldikdən sonra burada dövlət orqanlarında qeydiyyatdan keçmək lazımdır mı?

Cavab

1. Bəli. Azərbaycan Respublikasına gəldikdən sonra üç iş günü ərzində bu ölkənin (müvəqqəti yaşayış yeri) Dövlət Miqrasiya Xidmətində qeydiyyatdan keçməlisiniz. Bu tələb yalnız Azərbaycan Respublikası ərazisində üç gündən artıq qalacağınız halda tətbiq edilir. Siz və ya gəldiyiniz ölkə poçt, elektron poçt vasitəsilə və ya şəxsən Dövlət Miqrasiya Xidmətinə ərizə (sizə məxsus pasportla birlikdə) təqdim edə bilərsiniz.
2. Bəli, qeyd edilən qaydalar HPBS-lərə də şamil olunur.
3. Bəli, qeyd edilən qaydalar BXKHS-lərə də şamil olunur.

Sual

Azərbaycan Respublikası ərazisinə daxil olmaq üçün viza olmalıdır mı? Olmalıdırsa, haradan əldə edə bilərəm?

Cavab

1. Azərbaycana səfər etmək niyyətində olduğunuz halda, Azərbaycan Respublikası ilə rezidenti olduğunuz ölkə arasında viza rejimi tətbiq edilirsə, siz viza əldə etməlisiniz.
- Viza Azərbaycan Respublikasının rezidenti olduğunuz və ya digər təyin edilmiş ölkələrdəki səfirliklərindən və konsulluqlarından əldə edilə bilər.
2. Eyni qaydalar HPBS-lərə də şamil olunur.
 3. Eyni qaydalar BXKHS-lərə də şamil olunur.

Sual

Azərbaycanda işləmək üçün iş icazəsi əldə etməliyəm? İş icazəsi lazımdırsa, necə əldə edə bilərəm? Nə qədər müddətə etibarlıdır və belə icazənin əldə edilməsi üçün tələb olunan müddət və xərc nə qədərdir?

Cavab

1. Bəli, Azərbaycanda işləmək istəyən xarici fiziki şəxslər onları işə götürən tərəfin vasitəsilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən iş icazəsi əldə etməlidirlər. İş icazəsi bir illik müddətə verilir və müddəti bir il olmaq şərti ilə bir neçə dəfə uzadıla bilər. Bununla belə, aşağıdakı hallarda iş icazəsi tələb edilmir:

- Azərbaycan Respublikasının daimi rezidenti olduqda;
- Azərbaycan Respublikasının vətəndaşı ilə ailəli olduqda, bir şərtlə ki, həmin vətəndaşın həyat yoldaşı öz yaşayış yerində qeydiyyatda olsun;
- Sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda;
- Beynəlxalq müqavilə əsasında təsis olunmuş təşkilatda rəhbər vəzifədə çalışdıqda;
- Diplomatik nümayəndəlikdə və ya beynəlxalq təşkilatda çalışdıqda;
- Xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filialının və ya nümayəndəliyinin rəhbəri və ya rəhbər müavini olduqda;

- İl ərzində 90 günə qədər ezamiyyətə göndərildikdə;

İş icazəsi sizi işə götürən tərəfin Dövlət Miqrasiya Xidmətinə ərizəsi əsasında verilir. İcazə müraciət üçün tam sənədlər toplusunu təqdim etdikdən sonra 20 iş günü ərzində verilir. İş icazəsi və icazənin müddətinin uzadılması üçün dövlət rüsumu 1,000 AZN-dir (təxminən 1,275 ABŞ dollarıdır).

2. Eyni şərtlər HPBS ilə bağlı hallarda da tətbiq olunur.

3. Eyni şərtlər BXKHS ilə bağlı hallarda da tətbiq olunur.

Sual

Müvəqqəti yaşamaq üçün icazə tələb olunurmu? Tələb olunursa, necə əldə edə bilərəm və etibarlılıq müddəti nə qədər olur?

Cavab

1. İş icazəsi əsasında müvəqqəti yaşamaq üçün icazə əldə edə bilərsiniz. Müvəqqəti yaşamaq üçün icazə ərizə təqdim etməklə əvvəlcə bir il müddətinə verilir və daha sonra isə müddəti bir dəfəyə iki ildən artıq olmamaq şərti ilə uzadıla bilər. Müvəqqəti yaşamaq üçün icazə tam müraciət sənədləri toplusunu təqdim etdikdən sonra 20 iş günü ərzində verilir.

Müvəqqəti yaşamaq üçün icazə əldə edə bilmək məqsədilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan xarici hüquqi şəxslərin hüquqi cəhətdən məcburi xarakter daşıyan əmək müqavilələri əsasında işə götürülmüş ən azı 5 tam və ya 10 yarım ştatlı işçisi olmalıdır. Bu işçilərin ən azı 80%-i Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.

2. Eyni qaydalar HPBS-lərə də şamil olunur.

3. Eyni qaydalar BXKHS-lərə də şamil olunur.

Sual

Yerli müqavilə lazımdır mı?

Cavab

1. Bəli. Əgər ölkə daxilində Azərbaycana məxsus şirkətdə, yaxud hər hansı xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filialında və ya nümayəndəliyində çalışırsınızsa və həmin xarici hüquqi şəxsin baş ofisi ilə əmək müqaviləsi bağlamamısınızsa.

2. Eyni qaydalar HPBS-lərə də şamil olunur.

3. Eyni qaydalar BXKHS-lərə də şamil olunur.

Vergi Rezidentliyi statusu, Vergilər və Vergi dərəcələri

Sual

Azərbaycanda vergi rezidentliyi qaydaları necədir?

Cavab

1. Ümumilikdə Azərbaycan Respublikası ərazisində fiziki olaraq 182 təqvim günündən artıq müddətdə qaldığınız halda Azərbaycanın vergi rezidenti hesab edirsiniz (vətəndaşlıqdan asılı olmayaraq).

2. HPBS-ə əsasən, əcnəbi işçilər üçün üç vergi rezidentliyi qaydası tətbiq olunur.

- Adi biznes məqsədləri üçün Azərbaycan Respublikası ərazisində ardıcıl olaraq 30 təqvim günündən artıq müddətə qalan əcnəbi işçi vergi rezidenti hesab edilir. Azərbaycan Respublikası ərazisində 30-cu gündən sonra əldə edilən gəlir vergiyə cəlb olunur.
- Azərbaycan Respublikası ərazisində bir təqvim ili ərzində ardıcıl olaraq 30 gündən az, lakin ümumilikdə 90 gündən artıq müddətdə qalan fiziki şəxslər də vergi rezidenti hesab edilir. 90-cı gündən sonra əldə edilən gəlir vergiyə cəlb olunur.

- Əvəzlənmə metodu ilə işləyən olan fiziki şəxslər və əsas iş yeri Azərbaycan Respublikası olan əcnəbilər də bir təqvim ili ərzində Azərbaycan Respublikası ərazisində ümumilikdə 90 gündən artıq müddətdə qaldıqda artıq vergi rezidentləri hesab edilir.

Əvəzlənmə metodu ilə bağlı nəzərinizə çatdıraraq ki, Azəri-Çıraq-Günəşli, Şah Dəniz, Alov və İnam Hasilatın Pay Bölgüsü Sazişləri üzrə Əməkdaşların və Fiziki Şəxslərin Vergiyə Cəlb Olunması haqqında Protokollara dair İzahatlar ("İzahatlar") 19 aprel 2006-cı il tarixində qəbul edilmişdir.

Bu İzahatlar, aşağıdakı şərtlərə əməl edildikdə, fiziki şəxsin növbəsinin əsaslandığı əvəzlənmə statusunu müəyyən edən aydın meyarları nəzərdə tutur:

- Fiziki şəxslər təyinat başlamazdan əvvəl hazırlanaraq təsdiqlənmiş əvəzlənmə dövrəsinə (yeni növbə və istirahət günlərinin dövrəsi) əsaslanan və əvəzlənmə dövrü ərzində müntəzəm olaraq riayət edilən (tələb olunan qaydada) qrafikə uyğun çalışır
- İşəgötürən/ sifarişçi əvəzlənmə dövrəsinə və müvafiq məqsədlə nəqliyyatın növünü təsdiqləyir
- Fiziki şəxs yalnız növbədə olduğu günlər başa çatdıqdan sonra öz ölkəsinə qayıdır

3. BXKHS üzrə çalışdığınız halda, il ərzində Azərbaycan Respublikası ərazisində qaldığınız günlərin sayı 183 və ya daha artıq olarsa siz vergi rezidenti hesab edirsiniz. İl ərzində qaldığınız günlərin sayı 183-dən az olarsa sizin gəliriniz Azərbaycanda tətbiq edilən ŞGV-ə cəlb olunmayacaq.

Sual

Gəlir hansı vergilərə cəlb olunur? Vergilər hansı dərəcə ilə tətbiq edilir?

Cavab

1. Vergi rezidentləri adətən aşağıdakı cədvəldə göstərilmiş dərəcələrlə vergiyə cəlb olunurlar. Bu dərəcələr onların nağd və /və ya pul olmayan formada ödənilən qlobal gəlirlərinə aiddir:

| Aylıq Vergiyə cəlb olunan Gəlir | Vergi Dərəcələri |
|--|--|
| 2,500 AZN-dək | 14% |
| 2,500 AZN-dən artıq | 350 AZN + 2,500 AZN-dən artıq məbləğin 25%-i |
| Aylıq Vergiyə cəlb olunan Gəlir | Vergi Dərəcələri |
| 30,000 AZN-dək | 14% |
| 30,000 AZN-dən artıq | 4,200 + 30,000 AZN-dən artıq məbləğin 25%-i |

Aylıq gəlir 250 AZN-dən az olduqda 136 AZN məbləğində gəlir və illik gəlir 3,000 AZN-dən az olduqda isə 1,632 AZN məbləğində gəlir vergidən azaddır.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər 20% sabit dərəcə ilə vergiyə olunacaqlar.

Azərbaycan Respublikası ərazisində biznes fəaliyyəti ilə məşğul olursunuzsa, ƏDV ödəyicisi deyilsinizsə və vergiyə cəlb olunan əməliyyatlarınızın həcmi ardıcıl olaraq 12 ay müddətində 120,000 AZN-dən (təxminən 153,000 AZN) artıq deyilsə, sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatdan keçmək hüququnuz var. Gəliriniz əvvəldə göstərilən həddi keçirsə, ƏDV məqsədləri üçün qeydiyyatdan keçməlisiniz.

Fərdi sahibkarların sadələşdirilmiş vergi ödəyicisi olmasına imkan yaradan vergiyə cəlb olunan əməliyyatların minimum məbləği hər hansı ardıcıl 12 aylıq müddət üzrə 120,000 AZN (təxminən 153,000 AZN) müəyyən edilir. Sadələşdirilmiş vergi malların, xidmətlərin və işin təmin edilməsindən əldə olunan gəlir üzrə Bakı üçün 4%, bölgələr üçün 2% dərəcə ilə hesablanır.

2. HPBS üzrə eyni ŞGV dərəcələri Azərbaycan Respublikasının vergi rezidentləri tərəfindən Azərbaycandakı fəaliyyətin birbaşa nəticəsi kimi əldə edilən gəlirə də tətbiq olunur.

3. BXKHS üzrə eyni ŞGV dərəcələri vergi rezidenti olduğundan sonra tətbiq edilir.

Sual

Vergi məqsədləri üçün qeyri-rezident statusuna malik olsam Azərbaycanda vergi ödəməliyəm?

Cavab

1. Bəli. Azərbaycan Respublikasında təqvim ili ərzində fiziki olaraq 183 gündən az müddətdə qaldığınız halda vergi məqsədləri üçün qeyri-rezident hesab edirsiniz və Azərbaycan Respublikası mənbəyindən əldə edilən işçi gəliriniz yuxarıda göstərilmiş dərəcələrlə vergiyə cəlb olunur. Qeyri-rezidentlərin Azərbaycandan başqa digər mənbədən əldə etdikləri gəlir aşağıdakı şəkildə vergiyə cəlb olunur:

- Dividendlər – 10%
- Maliyyə lizinqi əməliyyatları ilə bağlı ödənilən kredit faizi daxil olmaqla, digər faizlər – 10%
- Royaltilər və icarə haqqı – 14%
- Beynəlxalq fraxt və ya kommunikasiya – 6%
- Sığorta və təkrarsığorta haqları – 4%
- Azərbaycan Respublikası mənbəyindən digər gəlirlər – 10%

Azərbaycan Respublikası mənbəyindən əldə edilən gəlirlərə Azərbaycanda yerinə yetirilən öhdəliklər və ya göstərilən xidmətlərlə bağlı, eləcə də ödəniş yerindən asılı olmayaraq Azərbaycan Respublikası ərazisində yerləşən əmlakdan gəlirlər aiddir.

2. Xeyr.

3. Xeyr.

Vergi bəyannaməsi üzrə tələblər

Sual

Azərbaycanda vergi bəyannaməsi təqdim etmək lazımdır?

Cavab

1. Xeyr. Bu şərtlə ki, sizin gəliriniz yalnız belə gəliri sizə ödəyən müəssisə və fiziki şəxs tərəfindən ödəmə mənbəyində vergiyə cəlb olunan əmək haqqından ibarət olsun.

Lakin Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğulsunuzsa, ya ŞGV bəyannaməsi, ya da sadələşdirilmiş vergi bəyannaməsi təqdim etməlisiniz.

ƏDV ödəyiciləri aylıq ƏDV bəyannaməsi təqdim etməlidir.

2. Xeyr. Lakin işəgötürən vergi rezidenti olan əcnəbi işçilər ilə bağlı təqvim rübü ərzində Azərbaycanda həyata keçirilmiş bütün ŞGV ödənişlərinə dair vergi orqanlarına bəyannamə təqdim etmək öhdəliyi daşıyır.

3. Xeyr. Lakin işəgötürən vergi rezidenti olan əcnəbi işçilər ilə bağlı təqvim rübü ərzində Azərbaycanda həyata keçirilmiş bütün ŞGV ödənişlərinə dair vergi orqanlarına bəyannamə təqdim etmək öhdəliyi daşıyır.

Sual

Azərbaycanda vergi ili nədir?

Cavab

1. Vergi ili təqvim ilidir.

2. HPBS-ə əsasən vergi ili təqvim ilidir.

3. Eynilə, BXKHS-ə əsasən vergi ili təqvim ilidir.

Sual

Vergi bəyannaməsini nə zaman təqdim etməliyəm?

Cavab

1. Sizi işə götürən tərəf ƏDV və ya sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatda alınmışsa, belə tərəf təqvim ilindən sonrakı 31 yanvar tarixinə qədər vergi rezidenti olan əcnəbi işçiləri ilə bağlı təqvim ili ərzində həyata keçirilmiş bütün ŞGV ödənişlərinə dair vergi orqanlarına bəyannamə təqdim etməlidir. Əks halda, həmin işəgötürən təqvim rübündən sonrakı ayın 20-ci gününə qədər rüblük ŞGV bəyannamələrini təqdim etmək üçün məsuliyyət daşıyır.

Fərdi sahibkarlar vergi qeydiyyatına (rezidentliyinə) malik olduqları ölkədə vergi ilindən sonrakı 31 mart tarixində ŞGV bəyannaməsini təqdim etmək öhdəliyi daşıyırlar. Bu müddət, vergi məbləğini ödəmək şərti ilə, ərizə təqdim etməklə üç aya qədər uzadıla bilər.

Sadələşdirilmiş vergi bəyannaməsi təqvim rübü bitdikdən sonra növbəti ayın 20-ci gününə qədər təqdim edilir.

Vergi ili ərzində sahibkarlıq fəaliyyətini dayandırdığınız halda, 30 gün ərzində vergi bəyannaməsi təqdim etməlisiniz.

ƏDV ödəyiciləri təqvim ayı bitdikdən sonra növbəti ayın 20-ci günündən gec olmayaraq ƏDV bəyannaməsi təqdim etməlidir.

2. Sizi işə gətirən tərəf təqvim rübü bitdikdən sonra növbəti ayın 20-ci gününə qədər vergi rezidenti olan əcnəbi işçiləri ilə bağlı təqvim rübü ərzində həyata keçirilmiş bütün ŞGV ödənişlərinə dair vergi orqanlarına bəyannamə təqdim etməlidir. Bundan əlavə, işəgötürən vergi rezidenti olan əcnəbi işçiləri ilə bağlı təqvim ili ərzində Azərbaycanda həyata keçirilmiş bütün ŞGV ödənişlərinin icmalını dördüncü rüb üzrə ŞGV bəyannaməsinə qoşma şəklində Vergilər Nazirliyinə təqdim etməlidir.

3. Eynilə, BXKHS-ə əsasən, sizi işə gətirən tərəf təqvim rübü bitdikdən sonra növbəti ayın 20-ci gününə qədər vergi rezidenti olan əcnəbi işçiləri ilə bağlı təqvim rübü ərzində həyata keçirilmiş bütün ŞGV ödənişlərinə dair vergi orqanlarına bəyannamə təqdim etməlidir. Bundan əlavə, işəgötürən vergi rezidenti olan əcnəbi işçiləri ilə bağlı təqvim ili ərzində Azərbaycanda həyata keçirilmiş bütün ŞGV ödənişlərinin icmalını növbəti təqvim ilinin 1 aprel tarixindən əvvəl Vergilər Nazirliyinə təqdim etməlidir.

Sual

Azərbaycanda avans vergi ödənişləri üzrə bəyannamə təqdim etmək tələb olunurmu?

Cavab

1. Xeyr, əgər siz ŞGV-yə cəlb olunmuş sahibkar deyilsinizsə. ŞGV-yə cəlb olunmuş sahibkar olduğunuz halda, təqvim rübündən sonra növbəti ayın 15-ci gününə qədər rüblük avans vergi ödənişlərinə dair hesablamaları təqdim etmək sizdən tələb oluna bilər.

2. Xeyr.

3. Xeyr.

Sual

Birgə vergi bəyannaməsi (vergi ödəyicisi və həyat yoldaşı) təqdim oluna bilər?

Cavab

1. Xeyr.

2. Xeyr.

3. Xeyr.

Sual

Vergiye cəlb olunan gəlir haqqında hesabat hansı valyuta ilə təqdim olunmalıdır?

Cavab

1. Əldə edilmiş bütün gəlirlər haqqında hesabat AZN ilə təqdim olunmalıdır.

2. Sizi işəgötürən tərəf sizin vergiyə cəlb olunan gəlirləriniz haqqında hesabatı AZN və ya ABŞ dolları ilə təqdim etməlidir.

3. Sizi işəgötürən tərəf sizin vergiyə cəlb olunan gəlirləriniz haqqında hesabatı AZN və ya ABŞ dolları ilə təqdim etməlidir.

Sual

Vergi bəyannamələrinin vaxtından gec təqdim olunmasına görə hər hansı cərimə tətbiq edilirmi?

Cavab

1. Bəli, 40 AZN-ə (təxminən 51 ABŞ dolları) qədər məbləğdə cərimə tətbiq edilə bilər.
2. Eyni cərimə HPBS rejimi üzrə çalışan vergi ödəyicilərinə də şamil olunur.
3. Eyni cərimə BXKHS rejimi üzrə çalışan vergi ödəyicilərinə də şamil olunur.

Vergi ödənişləri

Sual

Azərbaycanda vergi necə ödənilir?

Cavab

1. ŞGV, ödəyici müəssisə müvafiq öhdəliyə malik olduqda, ya ödəmə mənbəyində vergi ilə, ya da vergi bəyannaməsi təqdim etmək öhdəliyi daşdığınız halda, şəxsən ödənilə bilər.

Sadələşdirilmiş vergi və ƏDV ödəyiciləri vergiləri şəxsən ödəmək öhdəliyinə malikdirlər.

2. HPBS-ə əsasən, ŞGV işəgötürən tərəfindən ödəmə mənbəyində vergi ilə ödənilir.

3. BXKHS-ə əsasən, ŞGV işəgötürən tərəfindən ödəmə mənbəyində vergi ilə ödənilir.

Sual

Gəliri şəxsən ödəməli olduğum halda proses necə həyata keçirilir?

Cavab

1. Gəliriniz yalnız Azərbaycanda əldə etdiyiniz əmək haqqından ibarətdirsə, sizi işə götürən tərəf gəlir vergisinin tutulması və Dövlət Büdcəsinə ödənilməsi üçün məsuliyyət daşıyır.

Lakin əldə etdiyiniz gəlir sahibkarlıq fəaliyyətindən olduğu, eləcə də ŞGV ödəyicisi olduğunuz halda cari il üzrə gəlir vergisi hər rüb bitdikdən sonra növbəti ayın 15-ci gününə qədər əvvəlcədən nağd şəkildə və ya şəxsi bank hesabından köçürmə yolu ilə Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd edək ki, avans ödənişlərin məbləği müvafiq vergi ili üzrə ödəniləcək ümumi gəlir vergisinin 75%-dən az olmamalıdır. Yekun ödəniş illik gəlir vergisi bəyannaməsini təqdim etməzdən əvvəl – növbəti ilin 31 mart tarixinə qədər həyata keçirilməlidir.

Sadələşdirilmiş vergi ödəyicisi olduğunuz halda təqvim rübü bitdikdən sonra növbəti ayın 20-ci günündən gec olmayaraq vergi ödənişini həyata keçirmək öhdəliyinə maliksiniz.

ƏDV ödəyicisi olduğunuz halda təqvim ayı bitdikdən sonra növbəti ayın 20-ci günündən gec olmayaraq vergi ödənişini həyata keçirməlisiniz.

2. Xeyr, şəxsən ŞGV ödəməli deyilsiniz.

3. Xeyr, şəxsən ŞGV ödəməli deyilsiniz.

Sual

Vergi hansı valyuta ilə ödənilməlidir?

Cavab

1. Azərbaycandakı ŞGV AZN ilə ödənilməlidir.

2. HPBS-ə əsasən, işəgötürən vergi rezidenti olan əcnəbi işçilərinin Azərbaycandakı ŞGV-ni AZN və ya ABŞ dolları ilə ödəyə bilər.

3. BXKHS-ə əsasən, işəgötürən vergi rezidenti olan əcnəbi işçilərinin Azərbaycandakı ŞGV-ni AZN və ya ABŞ dolları ilə ödəyə bilər.

Sual

Məni işə götürən tərəf vergi ödənişlərini mənim adımdan həyata keçirə bilərmi?

Cavab

1. Bəli, sizi işə götürən tərəf vergiləri sizin adınızdan Dövlət Büdcəsinə köçürməlidir.
2. İşəgötürənlərdən bu ödənişləri HPBS-ə müvafiq qaydada sizin adınızdan həyata keçirmək tələb olunur.
3. İşəgötürənlərdən bu ödənişləri BXKHS-ə müvafiq qaydada sizin adınızdan həyata keçirmək tələb olunur.

Sual

Verginin gec ödənilməsinə görə hər hansı cərimə tətbiq olunurmu?

Cavab

1. Bəli, ödəniləcək verginin gecikdirildiyi hər gün üçün 0.1% dərəcə ilə faiz hesablanır.
2. HPBS-ə əsasən, işəgötürən vergi ödənişinin gecikdirildiyi hər gün üçün illik LİBOR + 4% dərəcə ilə faiz ödəməlidir.
3. BXKHS-ə əsasən, işəgötürən vergi ödənişinin gecikdirildiyi hər gün üçün illik LİBOR + 3.5% dərəcə ilə faiz ödəməlidir.

Vergiyə cəlb olunan gəlir

Sual

Əmək haqqının hansı növləri vergiyə cəlb olunur?

Cavab

1. İşçinin gəliri, o cümlədən:

- Əmək haqqı
- Bonuslar
- Pul olmayan digər qazanclar

İnvestisiyalardan əldə olunan gəlir, o cümlədən:

- Dividendlər
- Faiz
- İcarə
- Royaltilər
- Kapital artımından gəlir

Müxtəlif

- Miras
- Hədiyyələr

Sahibkarlıq fəaliyyətindən, eləcə də aşağıdakı fəaliyyətlərdən gəlir:

- Malların təchizatı
- Xidmətlərin göstərilməsi
- İşin icrası

2. HPBS-ə əsasən, məvacib, əmək haqqı, bonuslar, şəxsi səfər xərcləri, ailə üzvlərinin təhsil xərcləri və s. daxil olmaqla xarici işçilərin demək olar ki Azərbaycanada əldə etdikləri bütün gəlirləri vergiyə cəlb olunur.

3. Eynilə, BXKHS-ə əsasən, məvacib, əmək haqqı, bonuslar, şəxsi səfər xərcləri, ailə üzvlərinin təhsil xərcləri və s. daxil olmaqla xarici işçilərin demək olar ki Azərbaycanada əldə etdikləri bütün gəlirləri vergiyə cəlb olunur.

Sual

Vergiyə cəlb olunan gəlirdən hansı gəlir çıxıla və ya tutula bilər?

Cavab

Azərbaycanda vergidən azad olan bir neçə gəlir növü vardır. Bu gəlir növlərinə daxildir:

- Hədiyyələr, maliyyə yardımı və ailə üzvlərində qalmış miras
- Aliment
- Vergi ödəyicisinin ən azı üç il yaşadığı əmlakın satışı
- Zərəre görə kompensasiya ödənişi
- Lotereya uduşları
- İdman mərclərindən uduşlar
- Bizneslə bağlı müəyyən xərclər

2. HPBS-lərə müvafiq olaraq, mənzil xərclərinin kompensasiyası, qida, nəqliyyat xərcləri kimi gəlirlər düzgün təmin edilmək şərti ilə (məs., icarə müqaviləsi, qəbzlər, hesab-fakturalar və s.), vergiyə cəlb olunmur.

3. Eynilə, BXKHS-lərə müvafiq olaraq, Azərbaycanda vergiyə cəlb olunan gəlirləri müəyyən edərkən əcnəbi işçilər 1-ci cavabda şərh olunduğu kimi, Vergi Məcəlləsində nəzərdə tutulan azadolmaları tətbiq etmək hüququna malikdirlər.

Tutulmalar, qanunvericiliklə nəzərdə tutulan müəyyən hallar istisna olmaqla, gəlir gətirən fəaliyyətlər zamanı qarşılanmış bütün xərcləri əhatə edir.

Sosial Sığorta Haqları

Sual

Azərbaycana ezamiyyət məqsədilə gəldikdə və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda SSH ödəməliyəm? SSH necə ödənilir?

Cavab

Bəli. SSH Azərbaycan Respublikası mənbəyindən əldə etdiyiniz gəlir üzrə 3% dərəcə ilə hesablanır. Bundan əlavə, işəgötürənlərdən işçilərin ümumi gəliri üzrə 22% dərəcə ilə SSH ödəmək tələb olunur. Sizi işə götürən tərəf SSH-nın aid olduğu təqvim ayından sonrakı ayın 15-ci günündən gec olmamaq şərti ilə, əmək haqqının ödənilmə tarixdə 3% və ya 22% SSH hesablamaya görə məsuliyyət daşıyır.

Ticarət və tikinti ilə bağlı əməliyyatlar aparan fərdi sahibkarlar Azərbaycanda müəyyən edilmiş minimum rəsmi aylıq əmək haqqının (52.50 AZN - təxminən 67 ABŞ dolları) 50%-ni ödəmək öhdəliyi daşıyır; digər sahələrdə çalışan fərdi sahibkarlar minimum aylıq əmək haqqının (21 AZN – təxminən 27 ABŞ dolları) 20%-ni ödəməlidirlər.

2. HPBS üzrə fəaliyyət göstərən podratçıların əcnəbi işçiləri və xarici subpodratçılar SSH-dən azaddırlar.

3. BXKHS üzrə fəaliyyət göstərən podratçıların əcnəbi işçiləri və xarici subpodratçılar SSH-dən azaddırlar.

Sual

Məni işə götürən tərəf SSH ödənişlərini həyata keçirirmi? Keçirirsə, hansı dərəcə tətbiq olunur?

Cavab

1. Bəli. SSH ümumi gəlir üzrə 22 % dərəcə ilə tətbiq olunur.

2. Xeyr.

3. Xeyr.

Sual

Azərbaycanda DSMF-ə hesabat təqdim etməliyəmmi? Nə zaman təqdim etməliyəm?

Cavab

1. Gəliriniz yalnız çalışdığınız müəssisədəki əmək haqqından ibarətdirsə, sizi işə götürən tərəf əcnəbi işçiləri üçün təqvim rübü ərzində ödənilmiş SSH ilə bağlı təqvim rübü bitdikdən sonra növbəti ayın 20-ci gününə qədər DSMF-ə hesabat təqdim etmək üçün məsuliyyət daşıyır.

Sahibkarsınızsa, təqvim rübü bitdikdən sonra növbəti ayın 20-ci gününə qədər DSMF-ə müvafiq hesabat təqdim etmək sizin məsuliyyətiniz olacaq.

2. Xeyr.
3. Xeyr.

İkiqat Vergiqoymaya dair Sazişlər

Sual

Əcnəbinin Azərbaycanda tətbiq olunan gəlir vergisindən azad ola bilərmə?

Cavab

1. İlk növbədə qeydiyyatda olduğunuz ölkənin Azərbaycanla İVS bağlayıb-bağlamadığını müəyyənləşdirməlisiniz. Bəzi İVS-lərdə gəlirin müəyyən növlərinə görə Azərbaycandakı vergidən azadolmaya dair müddəalar nəzərdə tutulur.
2. Eyni məsələ sizə HPBS rejimi tətbiq olunduğu hala da şamil edilir.
3. Eyni məsələ sizə BXKHS rejimi tətbiq olunduğu hala da şamil edilir.

Sual

İVS üzrə azadolmanı necə iddia edə bilərəm?

Cavab

Müvafiq azadolmanı tələb etmək üçün vergi bəyannaməsi və ya azadolma haqqında ərizə təqdim etməlisiniz. Həmçinin, qeydiyyat ölkənizin vergi orqanlarından həmin ölkənin vergi rezidenti olduğunuzu təsdiqləyən rəsmi sənədi əldə edərək Azərbaycan Respublikasının müvafiq orqanlarına təqdim etməlisiniz. Bundan əlavə, Azərbaycan Respublikasının vergi orqanları qeydiyyat ölkənizdə tətbiq olunan vergilərin ödənildiyini təsdiqləyən sənəd tələb edə bilər. Hər iki sənəd vergi rezidenti olduğunuz ölkənin vergi orqanları tərəfindən verilməlidir. Azərbaycanda İVS-dən azadolma adətən mürəkkəb və vaxt tələb edən prosesdir.

2. Eyni prosedurlar sizə HPBS rejimi tətbiq olunduğu hala da şamil edilir.
3. Eyni prosedurlar sizə BXKHS rejimi tətbiq olunduğu hala da şamil edilir.

Əlaqədar şəxs

Tərəddüd etmədən bizimlə əlaqə saxlaya bilərsiniz

Nuran Kərimov

Partnyor, Vergi və Hüquq

nkerimov@deloitte.az

Bakı ofisimizin ünvanı:

Deloitte and Touche MMC

Vergi və Hüquq Departamenti

Landmark Business Centre, 8-ci mərtəbə

Nizami küçəsi 96

Bakı, AZ 1010, Azərbaycan

Tel: +994 (12) 404 12 10

Faks: +994 (12) 404 12 11

www.deloitte.az

Azərbaycanda şəxsi gəlir və sahibkarlıq fəaliyyəti ilə bağlı verginin tutulmasına, vergi rezidentliyi statusuna və şəxsi gəlir vergisinin ən yaxşı şəkildə idarə olunmasına dair sizə məsləhət xidməti göstərməkdən məmnunluq hissi keçiririk.

Bu sənədə daxil edilmiş məlumat nəşr olunduğu tarixə dəqiq olan informasiyanı əks etdirir. Hazırkı sənəd Deloitte-in peşəkar heyəti tərəfindən hazırlanıb və müxtəlif vergi və qanunvericilik məsələləri ilə bağlı istinad materialı kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının vergi sistemi üzrə qanunvericilik bazası dəyişməyə davam edir. Lakin müəyyən hallar vardır ki, bu zaman qanunvericiliyin anlaşılma dili və aydın olmayan izahedici təlimatlar qanunun bir neçə formada təfsirinə yol açma bilər. Bununla əlaqədar, Deloitte hazırkı məlumatda diqqətsizlik və ya başqa səbəbdən yaranan hər hansı səhvlər, yaxud belə məlumata istinad edən istənilən şəxsin səbəb olduğu və ya məruz qaldığı hər hansı itkilər üçün məsuliyyəti qəbul etmir.

Deloitte adı Böyük Britaniyanın qanunvericiliyi əsasında qeydiyyatdan keçərək zəmanətlə məhdudlaşdırılmış Deloitte Touche Tohmatsu Limited şəbəkəsinə daxil olan üzv şirkətlərdən birinə və ya bir neçəsinə və əlaqədar müəssisələrinə aid ola bilər. DTTL və bu şəbəkəyə daxil olan hər bir üzv şirkət ayrı-ayrılıqda hüquqi şəxslər və müstəqil müəssisələrdir. DTTL (həmçinin, "Deloitte Global") müştərilərə xidmətlər göstərmir. DTTL və ona üzv şirkətlər barədə ətraflı məlumat üçün www.deloitte.com/about səhifəsinə daxil olun. Deloitte & Touche MDB-nin hüquqi strukturu barədə ətraflı məlumat üçün www.deloitte.com/ru/about səhifəsinə daxil olun.

Deloitte müxtəlif sənaye sahələrində çalışan dövlət müəssisələrinə və özəl müştərilərə audit, vergi, konsaltinq və maliyyə məsləhəti xidmətləri göstərir. Dünya üzrə 150-dən çox ölkədə və ərazidə əlaqəli üzv şirkətlər şəbəkəsi ilə Deloitte ən çətin iş məsələlərini həll etmək üçün müştərilərinə lazım olan ideyaları təmin etməklə onlara beynəlxalq səviyyəli imkanlar və yüksək keyfiyyətli xidmətlər təklif edir. Deloitte-in regiondakı 200,000-dən artıq peşəkar mütəxəssisi xidmətlərin göstərilməsində mükəmməllik nümunəsi olmağa çalışır.

Bu məlumatda yalnız ümumi informasiya əks olunur və Deloitte Touche Tohmatsu Limited şirkətlərindən, onun üzv şirkətlərindən və ya əlaqədar müəssisələrdən (birlikdə "Deloitte Şəbəkəsi") heç biri bu məlumat vasitəsilə peşəkar məsləhətləşmə və ya xidmətlər təmin etmir. Deloitte Şəbəkəsinə daxil olan heç bir müəssisə bu məlumata istinad edən hər hansı şəxsin məruz qaldığı itkiyə görə məsuliyyət daşımır.

© 2014 "Deloitte & Touche MMC". Bütün hüquqlar qorunub.